

44 günlük tarixi qələbə
müzaxiqimiz böyük
lülünə, ucalığını bir
daha dünyaya səbüt etdi. Bu Vətən
mühərbişə şəhəri tərixi bir qolsa
kimi əbədi yadداşları yazıldı...

Əlbəttə, heç bir mühərbişə ikisiz
olmur. Rəsadəti orduımız, Ali Baş
Komandan İlham Əliyevin sayısında
azərbaycanlıların necə döyişən xalq
oldığını da dünən xalqlarına səbüt
etdi. Bu ağrı döyişlərdə, mühərbişə
de şəhidlərimiz de oldu. Onlarıñ her
biri haqqında yazılımları ve gelecek
nəsillərə saxlanmalıdır ki, bizim bəla
igid, qəhrəman oğullarımız olub. Be-
lə qəhrəman oğullardan biri de Şəhəri-
yar Qasimovdur.

Qisa arayı: Şəhriyar Vəzir oğlu
Qasimov 1995-ci ilin noyabr aynının
7-de Bərdə rayonunun Hüseyn-
beyli kəndində anadan olub. Atası
Vəzirin dahi salırılmış Şəhriyarın çox
böyük sevgisi olduğuna görə oğlunun
adını Şəhriyar qoyub. Sonra
onların ailisi Bakıya köçüb. 2013-
cü ilde Şəhriyar Bakı şəhərində
məzən olub. Məzən gününün köyn-
yinində Şəhriyar belə yazdırıb:
"Men Qarabağı sevirm". Bu da
Şəhriyarın Vətənə olan sevgisinin
barı nümunəsidir.

O, 2013-cü ilde Tovuz rayonunda
N sayılı herbi hissədə xidmet keçib.
Xidmet dövründə yaşlısoldaşlar
və rəfəqliyə üçün kiçik çavuş rüt-
besi alıb. Daha sonra Tovuz döyişlə-
rində iştirak üçün könüllü olın
cobhaya gedib. Orada böyük sückəclər gös-
terib.

Orduyan texnis olunandan sonra
Şəhriyar Qasimov 2015-ci ilden Ra-
bitə və İnfosasiya Texnologiyaları
Nazirliyinin Binəqədi rayon filialında
çalışıb. Bes il burada işləmekle bö-
yük təcrübə qazanıb.

2020-ci ilde tehsilini artırmaq
fürsət Nəsəyyə və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzində
daxil olub. Elə həmin il, yeni 2020-ci
ildə könüllü olaraq, qismən seferber-
lik elan edilmişmişdən öncə, Şəhriyar
Nerimanov rayon Herbi Komissarlı-
ğında qeydiyyatdan keçib. Vətən mü-
hərbişə başlayışından iki gün sonra,

Şəhidlik arzusuna çatan QƏHRƏMAN

yeni 2020-ci ilin sentyabr aynının 29-
da artıq döyişə hazırlıqlı eşger kimi
cebhəye yollanıb.

Şəhriyar Qasimov cəbbedə oldu-
ğu ilk gündən döyişlərə qatılıb. Cob-
rayıl, Zəngilan, Qubadlı, Xocavənd
və Füzuli rayonlarından döyişlər
de feal iştirak edib. Özünü çox



qorxmaz, igid döyişçü kimi səbüt
etlib. Komandirlərinin etibarını,
inamını qazanıb. Şəhriyar Hadrud uğ-
runda gedən döyişlər, Ərginəş da-
ğında olan ölüm-dərin davasında qəh-
rəməncasına şəhid olub. 2020-ci ilin
oktyabr ayının 26-da ise topaşa tap-
şırılıb.

Onun iğidliyi, şücaṭı haqqında
komandır, kapitan Cəsət Şahverdi-
yev belə dedi:

- Mon Qasimov Şəhriyar haqqında
çox danışa bilərem, əsas məsələləri
diqqətə çatdırmaq istərdim ki, həlo
seferberlik çağırılan vaxtı mon bölmə-
məni komplektləşdirən, gələn
şəxsi heyətin içərisində her kosin
hərəkətənə görə qoşra olacaq
tapşırıqlara görə qurpalı secdirdim.
Çünki herbi hissəmizin qarşısına qo-
ylan tapşırıqlar yerinə yetirilmə-
sində keşfiyyat bülklüklerinin olmuş-
yolu vardır.

Golon herbi qulluqçular arasında
Şəhriyyar da vardi vo öz desti xətti

ile gələn kimi ona tehkim olunan sila-
hın düzgün atlığı ile maraqlandı və
ne vaxt sıma atışları keçirəcəyimiz,
ne vaxt döydə bölgəsinə yollanacağ-
mız barədə maraqlanırdı.

Nehayət biz komplektləşdik dö-

**Şəhriyar Qasimovun qısa,
ancaq çox mənəli həyat
tarixçəsinə kiçik baxış**

yüs bölgəsi istiqamətinə yola düşdü.

Biz bir neçə günər müxtəlif tapşırıqlarda olduğunu sonra herbi hissə-
nin tapşırığı istiqamətində olave qız-
ve lazım oldu, men de yüngül yara-
landığımı görə qospita tezliyyə
edilmişdim, ehtiyatda qalan keşfiyyat
qurpalı Hadruf istiqamətindən Ər-
gunesdən dağınımı alıması və müdafiəsi
uğrunda döyişlərə cəlb edildi.

Məhz Şəhriyari və digər bir her-
bi qulluqçumuz o cümlədən Şəhriyar
Qasimov qəhrəmancasına şəhidlik
zirvəsinə ucaldı. Lakin onların
qəhrəmanlığı sayısında 400-dən
çox şəxsi heyət mühəsirəyə düşmək
təhlükəsindən xilas oludur.

Şəhriyann qəhrəmancasına şəhid
olması Abşeron rayonunda da böyük
izdihamla qarşılışın. Abşeron rayon
sakinləri Qarabağ topaşa uğradı
döyişlərdə iştirak edən iğid şə-
hidini böyük izdihamla Sülutə-
pe qəbiristanlığında topaşa tap-
şırıbsı...

Şəhriyar evin tek oğlu idi.
Bir bacısı var. Özü dəfəslərə ailo
üzvləri vo dostları ilə Qarabağ
mövzusunun müzakirosi za-



manı döydə gedəcəyi və şəhid
olmaq isteyinə önem verdirdi.
Söyləyirdi. Onun usaqlaşdırılan arzu-
su Qarabağda şəhid olmaq idi. Bir de-
məktəbde, müslümlər sagirdərdən
sorusur ki, arzunuz nedir? Şəhriyar:
"Müslümlə, men şəhid olmaq isteyi-
rəm" deyir. Müslümlə: "Niye böyük
zirvələr düşünürsən?", deyəndə, Şəh-
riyar: "Men, en böyük zirvəni isteyi-
rəm. Axi şəhidlikdən böyük zirvə
yoxdur", - deyə cavab verir.

Atası Vəzir deyir ki, "Şəhriyar,
normal heyətə ağlaqlama heç sev-
məyən, hemişə göz yaşlarını gizledən
idi. Amma Şəhriyar sehid xəberlərini
eşitdikdən hənkür-hənkür ağlayıb,
men de döydə getməlyən deyirdi.
O, Qarabağ topaşından düşmən
qalmasını heç cüre qəbul edə
bilmirdi. Daha doğrusu bunuluna bar-
sa bilmirdi. O, artıq öz isteyinə çatıb,
Şəhidlik zirvəsinə ucaldı".

Şəhriyar Vəzir oğlunu qısa,
ama çox mənəli hə-
yat tarixçisidən bələdir.
Ruhu sad əolsun, igid,
qorxmaz şəhidimizin!



Bəxtiyar CƏFƏRLİ